

Narkomaniya bəşəri bələdir

Narkomaniya “ağ ölümüdür”, həyatdan üz çevirmək deməkdir. Amma son iki əsrdə bu bəla bəşəri xarakter alıb. Gənclər, hətta qadınlar, məktəb yaşlı yeniyetmələr arasında narkotik maddələrin qəbuluna meylin artması açıq-aşkar hiss olunmaqdadır. Bu vəziyyət sözün əsl mənasında vahimə doğurur. Açıq, Azərbaycan da bu sosial bələdan kənarında qalmayıb. Ölkəmizin geopolitik mövqeyi, Qərblə Şərqlin arasında bir körpü rolunu oynaması zaman-zaman narkotik maddələrin qaçaqmalçılığına rəvac verib. Lakin Azərbaycan hökumətinin həyata keçirdiyi radikal tədbirlər gözlənilən fəsadların qarşısını almağa nəzərə çarpan dərəcədə kömək etmişdir.

2001-ci ildə Avropa İttifaqının maliyyə yardımı ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan hökuməti ilə xüsusi saziş imzalayaraq narkotik maddələrin dövriyyəsinin, habelə narkomanlığın aradan qaldırılması istiqamətində aparılan reformlara yardım məqsədilə xüsusi proqram hazırlamışdı. Bununla da Cənubi Qafqazın hər üç ölkəsində proqramın icrasının həyata keçirilməsinə xüsusi razılıq əldə edilmişdi. Beləliklə, artıq 14 ilə yaxındır ki, Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı—SKAD Azərbaycanda da uğurla fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında olduğu kimi, proqramın icrasında da bir sıra pozitiv dəyişikliklər baş vermişdir. 1996-cı ildə xalqımızın böyük oğlu ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə yaradılan xüsusi komissiya ölkəmizdə narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin və narkomanlığın qarşısının alınması üçün bütün ali hakimiyyət orqanlarını, dövlət institutlarını bir araya gətirərək koordina-

siya işini təşkil etməyə nail olmuşdur.

Ötən müddətdə Azərbaycan hökuməti bu proqram çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün çox böyük addımlar atmışdır. Milli Məclisdə bir neçə qanun işlənilib hazırlanaraq ölkə başçısı tərəfindən təsdiq edildikdən sonra hazırda icra olunmaqdadır. Məhz bu qanunlar Azərbaycanda narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında, narkotik maddələrdən istifadə etmiş insanların həyata qayıtmasında, onların hüquqlarının müdafiəsi sahəsində xüsusi mexanizmlər yaratmağa imkan vermişdir. İndi hüquq-mühafizə orqanlarının, narkomanların reabilitasiyası ilə məşğul olan səhiyyə təşkilatlarının, dövlət institutlarının müraciət edəcəyi kifayət qədər hüquqi sənəd mövcuddur.

Adı çəkilən problemin həllində beynəlxalq ictimaiyyətlə əlaqələrin intensivləşməsi böyük rol oynayır. SKAD proqramının reallaşmasında beynəlxalq əməkdaşlığın rolu əvəzsizdir. Son 10 ildə Azərbaycan hökumətinin qazandığı iqtisadi-siyasi uğurlarla yanaşı, narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılıdır. Avropa Şurası Parlament Assambleyası, Avropa Komissiyası, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsi-bütün bu təşkilatlar Azərbaycanda aparılan islahatları bəyənmiş və dəstəkləmişdir. Azərbaycan hökuməti beynəlxalq qurumların, donor təşkilatların dəstəyi və maliyyə yardım ilə mövcud problemin aradan qaldırılmasında böyük uğurlar qazanıb. Əgər 10 il bundan əvvəl ölkənin hüquq mühafizə orqanları il ərzində qeyri-

qanuni dövriyyədən cəmi 1 kiloqramadək narkotik maddə, əsasən də heroin çıxara bilirdisə, hazırda bu rəqəm bir neçə tona çatmışdır. Digər tərəfdən, narkotiklərə aludə olmuş şəxslər əvvəllər cinayətkar kimi qələmə verilirdisə, son zamanlar ictimaiyyət artıq başa düşmüşdür ki, narkomaniya əslində bir xəstəlikdir, narkotiklərə düçar olmuş şəxslər sadəcə xəstədir, onların müalicəsinə, reabilitasiyasına ciddi yanaşmaq gərəkdir və bu işdə də şübhəsiz ki, ictimaiyyət dövlətə yardımçı olmalıdır. Azərbaycanı bu sahədəki siyasəti beynəlxalq standartlarla tam üst-üstə düşür.

Xatırladaq ki, Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bəzi sferada olduğu kimi, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında da müəyyən problemlər yaratmışdır. Hələ 2002-ci ildə cənab Prezident İlham Əliyev Avropa Şurasında bu məsələ ilə bağlı konkret fikirlərini açıqlamış, problemin həllində beynəlxalq qurumların fəaliyyətinin gücləndirilməsi zərurətini ortaya qoymuşdur.

Bundan sonra bir sıra beynəlxalq qurumlar adıçəkilən problemin həllinə diqqəti artırmışdır. Dağlıq Qarabağda baş verən cinayətlər, o sıradan işğal olunmuş ərazilərdən narkotik maddələrin keçirilməsi və ondan istifadə olunması halları indi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Təəssüf ki, ölkəmizin coğrafi mövqeyi Əfqanıstanda hazırlanan “ağ ölüm” daşıyıcılarının İran, Xəzər dənizi, eləcə də işğal olunmuş Dağlıq Qarabağ ərazisi ilə Avropaya ötürülməsinə təbii şərait yaradır və təəssüflə demək lazımdır ki, bunun qarşısına siper çəkmək hələlik mümkün olmamışdır. Azərbaycan hökumətinin vahid, dəyişməz

strategiyası isə tezliklə “ağ ölüm”ə son qoymağa xidmət edir.

Son illərdə artıq “ağ ölüm” şərti adı qazanan narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində Qəbələ rayon polis şöbəsinin əməkdaşlarının mübarizəni genişləndirməklə müvəffəqiyyət qazana bilirlər. Təkcə 2015-ci ilin müvafiq dövrü ərzində polis əməkdaşları tərəfindən bu sahədə 6 cinayət faktı aşkar edilmişdir. Belə ki, şöbənin əməkdaşları keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nic qəsəbə sakini İsrəfilov Azər Fazil oğlu saxlanılmış, baxış zamanı ondan kibrin tutusunda 7,09 qram narkotik vasitə olan qurudulmuş mariyuana aşkarlanaraq götürülmüşdür.

Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində 16 yanvar tarixdə Bum qəsəbə sakini Ağamoğlanov Elvin Ramiz oğlu polis şöbəsinə gətirilmiş və baxış zamanı onun əynində olan qara rəngli gödəkçenin sağ cibindən satış məqsədi olmadan Göyçay rayon sakini (yetim ləqəbli Rövşən adlı şəxsəndən əldə edilən şəxsi istehlak miqdarından artıq 1 (bir) şəffaf rəngli salafanın içində bir bükümdə, xalis çəkisi 4,18 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Həmin cinayət işinin istintaqı zamanı Ağamoğlanov Elvin Ramiz oğluna Zaraqan kəndində yaşayan Yusifov Anar Knyaz oğluna şər atılması məqsədilə 4,18 qram narkotik vasitə olan tiryək vermişdir. Eyni zamanda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 9,56 qram tiryəki üzərində gəzdilərək Zaraqan kəndinə gətirərək həmin narkotik vasitəni Yusifov Anarın yaşadığı evin giriş qapısının üzərinə sütun əvəzinə qoyulmuş iki ədəd taxta parçalarının arasına qo-

yan İbrahimov Rövşən İbrahim oğlu 12 fevral 2015-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Daha bir əməliyyat tədbiri nəticəsində Qəbələ şəhər sakini Nəsimov Eldəniz Sədri oğlu Bum qəsəbə sakini Zeynalov Nizami Füzuli oğlundan 180 manata aldığı ümumi çəkisi 04 qram narkotik vasitə olan qurudulmuş mariyuana şerti alıcı Murtuzov Manaf Məhəmməd oğluna 190 manata satarkən yaxalanmışdır.

Növbəti əməliyyat tədbiri nəticəsində Böyük Əmili kənd sakini Rüşət Şəfiyevin həyətinə baxış zamanı evin dam hissəsindən 324,23 qram və avtomobilinə baxış zamanı 021 qram, ümumilikdə 324,58 qram mariyuana aşkar edilərək götürülmüşdür.

Beləliklə, cəmi 5 fakt, 4 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 1 fakt satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satma 345,25 qram qurudulmuş mariyuana, 9, 56 qram tiryək dövriyyədən çıxarılmışdır. Bütün faktlar üzrə cinayət işləri başlanmış, bu hüquqa zidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri davam etdirilir.

Bütün bunlardan əlavə rayon polis şöbəsinin əməkdaşları DIN-nin 13 aprel tarixli “Xaşxaş 2015” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlərin keçirilməsinə dair” planının icrasına başlamış və rayon ərazisində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiya edilməsi və yabani halda yayılması hallarının qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirirlər.

Ehtibar ABDUYEV,
Qəbələ Rayon Polis
Şöbəsinin rəisi,
polis polkovnik-leytenantı.

Faşist Almaniyası 1941-ci ilin 22 iyun tarixində qəflətən Sovet İttifaqının ərazisinə hücum etdi. Bu müharibə 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başlamış və 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatmışdır. Birinci Dünya müharibəsindən fərqli olaraq İkinci Dünya müharibəsi həm əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına, həm də müharibənin aparılması metodlarına görə qat-qat dəhşətli idi. Bu mü-

Faşist Almaniyasının keçmiş SSRİ üzərinə hücumundan 74 il ötür

Onların döyüş yolu gənclərimizə örnəkdir

haribəni aparmaqda Hitler Almaniyasının məqsədi ilk növbədə SSRİ-ni qısa müddətdə təslim etmək və sonra Avropanı işğal edərək dünyaya ağalığı etməkdən ibarət idi. Adolf Hitler Qərb və Şərq arasında əhəmiyyətli strateji-coğrafi mövqeyə malik olan Azərbaycanla da bağlı xüsusi plan hazırlamışdı. Onun planına əsasən ilk vaxtlar

Azərbaycanda komissarlıq idarə forması olmalı idi. Amma Adolf Hitlerin niyyəti gözündə qaldı. Bu cəhan müharibəsinə o vaxt SSRİ-nin tərkibində olan Azərbaycan SSR-də qoşulmalı oldu. Xalqımızın mərd oğul və qızları bu ədalətsiz müharibəyə qarşı ayağa qalxaraq ön cəbhəyə gedərək silaha sarıldı. Arxa cəbhədə qalanlar

isə istehsalatın müxtəlif sahələrində çalışaraq orduya sovqatlar yola saldı. Qısa müddət ərzində respublikada 87 qıncı təyyarə batalyonu, 1124 özünümüdafiə batalyonları təşkil olunmuşdu. 600 mindən çox azərbaycanlı cəbhəyə səfərbər olunmuşdu. Azərbaycanlılardan ibarət 416-cı, 217-ci, 77-ci və 223-cü Milli diviziyalar ya-

radılmışdır. Bu diviziyalar Qafqaz dağlarından Berlinədək şanlı bir döyüş yolu keçmişlər. Novqorod yaxınlığındakı döyüşlərdə göstərdiyi şücaətə görə azərbaycanlılar arasında ilk dəfə kiçik leytenant İsrəfil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

(Ardı 7-ci səhifədə).